



YETKİNLİK

Hər bir şairin hayatı və yaradıcılığında bir yetkinlik dövrü olur. Mən altmış yaşını təzəcə adlayıb yeddinci onilliyin ilk ilini yaşıyan Faiq Balabeylinin artıq belə bir ömür və yaradıcılıq zirvəsinə yüksəldiyini görürəm. On beş yaşında ikən ilk şeirini Cəlilabad rayon qəzeti "Taxılçı"da dərc etdirən Faiq Balabeyli heç düşünməmişdi ki, vaxt gələcək, o da Azərbaycan poeziya məkanında özünəməxsus bir yerin əbədi sakini olacaq və o məkanda öz şair adını hifz edəcək.

Faiq Balabeylinin altmış yaşı tamam olan da başda Xalq şairi Sabir Rüstəmxanlı olmaqla onun yaradıcılığı haqqında məqalələr dərc olundu. Faiq Balabeyli özü bir insan ki miçox səmimidir və onun haqqında yazılın məqalələrdə də səmimimiyətdən kənar heç ne yox idi.

Şair olan kəs hayatı boyu axtarışlara, özü-nü təsdiq etmək üçün yeniliklərə, təzə söz demək iddiasına meyl edir və Faiq Balabeyli də belə yolu yolcusudur. Yetkinlik o zaman baş verir ki, şairi oxucular da bəyənir, ədəbi ictimaiyyət də həmçinin.

Faiq Balabeylinin bu il işiq üzü görmüş "Bir ovuc kədər" şeirlər kitabını bu mənada onun yaradıcılığında yetkinlik mərhəlesini təsdiq edən bir poetik sənəd kimi qəbul etmek olar.

Mən Faiq Balabeylini niyə öz kitabının adını "Bir ovuc kədər" qoyub deyə heç cür qızına bilmərem, ləvəp "Bir ovuc sevinc", ləp "Bir dərya kədər" qoysayıdə da, yenə nəsə deyə bilməzdəm. Kitabdakı bütün şeirlər Faiq Balabeylinin həyatı, gözəlliklərə, yaşadığı mühitə, sevgiye, bir zaman qoynunda yaşadığı, amma heç vaxt unutmadığı kəndinə, o kəndin adamlarına, dənizdə işlədiyi illerin xatırələrinə, bir də öz daxili yaştalarına həsr olunub. Amma məni onun müraciət etdiyi mövzular o qədər də maraqlandırmır, Şairin mövzularından yox, onun hər hansı mövzuda qələmə aldığı şeirdə nəzərə çarpan poetik faktə diqqət verirəm.

"Vətən" şeiri ile başlayıram. Bu şeiri Faiq Balabeylinin Vətən haqqında yazdığı və bundan sonra da yazacağı şeirlər üçün bir yaxşı nümunə hesab edirəm. Şeir 25 il əvvəl yazılib. Faiq bu şeirdə heç bir şablona, deyilmiş sözlərə, ifadələrə yol vermır. Onun Vətən sevgisi üzəvari sevgilərdən çox uzaqdır:

**Mən səni belə oxşadım-
üzümü hər gün sürtdüyüm
bu daş divarlar qədər,
bu yaş divarlar qədər...
Heç nəyi belə oxşamadım,
elə əzizləmədim.**

**Heç yana boylanmadım.
bu divardan o yana,
heç boyum da çatmadı.
Divarın o üzünə
ürəyim də yatmadı...**

**Mən sənsiz belə darixdım-
ellərimi otlarına sürtdüm,
gözümü meşələrinə dikdim,
kürəyimi ağaclarına söykədim,
ürəyimi Araza çevirdim-
sənə gələn ağıları, ağırları
içimdən keçirdim.**

2016-ci ildə isə Faiq Balabeyli "Vətənə ağı" şeirini yazıb. "Elə istəyirəm ki, Sənin üçün ölümə gedəm, Buna görə yaşamaq iştəyirəm"-deyir. Şuşa işğaldan azad olunan dan sonra yazılın şeir də elə bu Vətən şeirlərinin sırasındadır "Qayası, qalası, didərgin balası hirsindən, hikkəsindən ağlayan Şəhərim, axır ki, qayıtdıq, gözlərin aydın.." Faiq artıq ənənəvi mövzuya çevirilən şəhidlik temasına da özünün deyimlərini qatır (şeir şairin bir dostunun bacısının dili ilə səslənir):

**Al qanıyla qara güna ağ çəkən
SİNƏM ÜSTƏ ÇALIN-ÇARPAZ DAĞ ÇƏKƏN
Sənsiz mənəm naşa çəkən, ah çəkən
Səsim tutub dağı, düzü, şəhidim
Dağ iñüqarlı, dağ qürurlu şəhidim.**

Faiq Balabeyli Cəlilabadın Sabirabad kəndində dünyaya göz açıb. Mən o kəndi görmü-

şəm. Amma şair olsaydım, Faiq qədər o kəndi ürəyimin, ruhumun kəndinə çevrə bilməzdəm. "Bir oğlan varıyı" şeirində o, əsində öz tərcüməyi-halının sıftəsini qəlema alır: "Ağtasi fağır bir kənd kişisiydi, anası dünyanın əzab çəkəni"- "Düşüb istəyinardiyica getdi. O, kəndə-keəsəyə sişşəməddi".." kəndimizi düşündüm" şeiri isə Faiq Balabeylinin unuda bilmədiyi və onun bir ovuc yox, bir ömür kədərə çevrildiyi bir məkandır. Eyni hissə təkcə Faiq yox, mən də keçirmişəm:

**O qarlı dağların, barlı bağların
bağrı kabab olur, suyu quruyur...
Tikanın, ələfin, otun, alağın,
günü göy əskidir, göyü quruyur.**



Kənd haqqında təriflər yaqdır Faiq. Kənd onun üçün xatirələr dünəsidir. Kiçik, amma ürəyindəki böyük dünya. Hər gelişində öz doğma kəndinə gah doğma, gah qərib, gah da qonaq kimi dolaşan şairsənki əsaqlığını, kiçik gəncliyini soraqlayır. "Kənddə hər tərəf" şeirində yolu məzarlıqdan keçir. Görünne düşünür:

**Yolum məzarlığın yanından keçir,
hamının doğması, əzizi burda.
Kəndin qarğıçası, çirkini çöldə
Saf yeri, pak yeri, təmizi burda,
Necə də doğmadı kənddə hər tərəf.**

Amma "Elə bil bu kəndin yiyesi yoxdu!" Çünkü:

**Bu bahar ağaclar qısır qalacaq
Yarpaq açmayıacaq budaqlarında,
Yuva qurmayaçaq hacileyləklər
Solacaq çöllərdə otlar, çiçəklər
Lala bitməyəcək, gül açmayıacaq,
Çəmənlilik boyunca körpə uşaqlar
Kəpənək qovaraq ta qaçmayıacaq-
İndi kəndimizdə kəpənək yoxdu.**

Əlbəttə, kəndlə bağlı bu tipli şeirlərdə pesimitst həval-ruhiyyə axtarmaq doğru olmazdı. Bunu ancaq insanın psixoloji ovqatı ilə izah etmək olar. Hər bir insan üçün bu ovqat təbiidir, çünkisinin capvan ikən qoyub getdiyin, böyük şəhərdə özünü tapmaq istəyi var. Faiq də özünü tapdı o şəhərdə. Kəndə geri qayıtməq isə mümkün olmadı və o doğma yer ister-istəməz səni üzüdür, sən orda dərhal gül-çiçek axtarmırsan. Təbii ki, bu fikirlə razılaşmamaq da olar. Amma Faiq beldə düşüñür, elə mən də belə düşünürəm. Amma o kənddə heç cür unuda bilməliyim insanlar olub. Vaxtile o kənd qədər sənə doğma olan Ana yaşayıb. Şair Adilə Nəzər Faiqin öz anasına həsr etdiyi şeirlərdən təsvirlənib, bir mənənə yazıb. Duyub onu.

**Göy də saxlayap bilsir gözlərinin əksini
göylərə baxıram ki, orda görün tək səni.
Qiş vaxtı toxuduğun sarı bülbül tikməni
çəkim qəbrimin üstə, aqlırsan əsim-əsim.**

Mənəcə, Faiq Balabeydinin "analı" şeirləri heç də "anasız" şeirlər kimi qavranılmır, çünki o, anasının ölümünü yox, ölümsüzlüyünü rəsm edir.

**Ürəyimin içindəsən,
Sənin daha döyünməyen
ürəyinə qurban olum.
Təndir üstə ətri gələn
Çörəyinə qurban olum.
Torpaq bu gün nə soyuqdur,
anasızdır, - ona görə?
anasının anası ol,
ki, torpaq da ana görə...**

Mən Faiq Balabeylinin şair yaşıdlarını analara həsr etdiyi onlara şeirlərini oxumuşam. Hər birinin ana sevgisini, xüsusiətə anasızlı kədərini elə öz kədərim kimi hiss etmişəm. Amma Faiq Balabeylinin şeirləri kim mənə təsir edən olmayıb. Mən də anasızlı duyğusunu onun şeirlərində özünüküldədim. İndi hiss etdim ki:

**Sən demə, mənim ən böyük
sevgim sən imişsan,-
niyə bilməmişəm?
Bu kəndi
sənə görə sevirmişəm.**

Amma ele düşünülməsin ki, Faiq Balabeyli belə nostalji hisslerinə əsiridir və o, kənd ancaq usaqlıq ve ilk gənclik illərinin unudulmaz xatirələri kimi yaşadır, belə deyil. Təbi ki, o kənddə ana məzəri var, amma o kəndin özünü də obrazı var. "Lövhə" şeirində görünen bu obrazın təbiət cizgilərini. Ya da "Kəndimizin qızları" şeiri.

"Kəndimizə qayıtmağa hazırlam" deyin Faiq, çünki kənd onun üçün yamyaşlı yarpağı kimi sola bilməz. Çünkü "arada kəndimizim" üstündən uçan bulua oturmaq istəyirəm" və s.

Faiq Balabeyli həm də sevgi şairidir. O yaşadığı hissələri, duyğuları çəkinmedən dile getirir. Hiss edirən ki, bu hissələr, duyğular təbiidir, bir insanın sevgi yaştalarıdır. Hər çənd ki, onun sevgi şeirlərində təkrar-təkrar səslənən "qayıt gəl" yarvəşləri, nale, ah səslənmələri, "bu həsrət nə yaman oldu" kim dözməzlək sənələri... heç d effekt doğurmur. Amma hər halda, eksər sevgit şeirlər yaşılanan hissələrdən doğub. Sevginin əbediyyinə inam olsun- bu misralarda dey ilə d iyi kimi:

**Sən elə bir məlek ki, yanaqların çıçak ki,
Dodağım o çıçəyə qonan bir kəpənək ki,
Xəyalım göyələrində fırlanın çərpanək ki,
Fırlanır ki, fələkdə intiqamı qalmasın.**

**Nə oldu, niyə belə baxışların laı oldu,
Lalələrdən rəng aldı, yanaqların al old.
Aramızda bəlkə də bir az qeylү-qal olu,
Qoy olsun, üreklerdə təki kamı qalmasın.**

Çox arzulayıram ki, Faiq Balabeyli öz sevgi şeirlərini yazanda bir az Füzulini düşünsün, o şeirlərdə bənzərsiz təsbihlər, metaforalar işlətsin.

lənə onun yeni şeirlər kitabında ən çox xəşəgələn "Limanlar gözləyər, gəmilər gəlməz" rubrikasında topladığı şeirlər oldu. Bu şeirlər Faiq Balabeylinin poetik axtarışlarının, "ver sözə ehya ki" düşüncəsinin bəhəridir. Dənizdən çox şeirlər yazıblar, indi dəyazıcları, amma Faiqin dənizdən yazdıqları tamamilə yenidir, kimsənin şeirlərindən gelən qatma-qarşıq sözlər, ifadələr, təsbihlər, metaforalar təpə bilməzsınız bu şeirlərdə...

**Bir aylı gecədə yatar dalğalar,
Yox olar dənizdə, batar dalğalar.
Mirvari dalğalar, qatar dalğalar
Bir zaman üzünü tutar sahile
Mənim ürəyimi alar özündən
Aparar, aparar atar sahile.**

Faiq dənizlə bağlı olan dalğalara, qağayılar, limanlara, gəmilərə, sahilərə elə poetik mənələr verir ki, sözün düzü, özünü Faiqin yerində hiss edirən. Hiss edirən ki, qağayılar gecələr sənən də yuxuna girər, hiss edirən ki, "dəniz bir gözəl üzüdü" və s.

Mən Faiq Balabeyliyə bu şair ömrünü yetkinlik dönməndə yalnız bircə şey arzulayıb, bələrəm-nece təbiisinsə, eləcə də qalınsı kimi, şair kimi...